

ÖZGƏLƏŞMƏ PROBLEMİNİN MÜASİR DÖVRDƏ AKTUALLIĞI VƏ ONUN EKZİSTENSİALİZM FƏLSƏFƏSİNDE ÖYRƏNİLMƏSİ

*Sevinc HÜSEYNOVA,
Azərbaycan Dövlət Neft və Sənaye
Universitetinin müəllimi,
sevinc101578@gmail.com*

Xülasə. XX əsrin sonu – XXI əsrin əvvəllərində dünyada baş verən köklü dəyişikliklər həyatın bütün sahələrinə – təhsilə, tərbiyə sisteminə və insanın sosiallaşmasına təsir etdi. Bu dəyişikliklər yeni – ümumbaşarı adlandırılın global problemlərin yaranmasına səbəb oldu. Bunlara ekoloji problemlər, terrorizm, nüvə müharibəsi təhlükəsi və demografik böhran daxildir. Bütün bunlar həm sosial, həm də dərin ekzistensial problemlərdir. Cəmiyyət təkçə fərdlər toplusu deyil, insanların qarşılıqlı əlaqələrinin məhsuludur. Onları birləşdirən müxtəlif formalarda baş verən insan fəaliyyətidir. Ayndır ki, fəlsəfə cəmiyyətdəki problemlərin həllində bilavasita iştirak etməlidir. Belə global fəlsəfi problemlərdən biri də insanın özgələşməsi problemidir. Özgələşmə problemi müasir sosial-fəlsəfi fikrin ən aktual problemlərindən biridir. Özgələşmə bir proses kimi bütün insan hayatını əhatə edir, o, insanın öz fəaliyyətinin məhsulları üzərində nəzarəti itirməkdə, insanın təbiəti ilə ictimai münasibətlərin təbiəti arasındakı ziddiyatlarda özünü göstərir. Fikrimizcə, yadlaşma həm müəyyən tarixi şəraitdən doğan sosial hadisə, həm də ekzistensial, antropoloji hadisə kimi qəbul edilməlidir. Biz özgələşmə hadisəsinin hər iki alternativini üzə çıxarmağa və onların aradan qaldırılmasının konkret yollarını göstərməyə çalışacaqıq.

AÇAR SÖZLƏR: *insan, müasir dövr, özgələşmə, dünya, ekzistensializm.*

Sevinj Huseynova

RELEVANCE OF THE ALIENATION PROBLEM IN THE MODERN PERIOD AND ITS STUDY IN THE PHILOSOPHY OF EXISTENTIALISM

Summary. At the end of the 20th century - the beginning of the 21st century, profound changes in the world affected all areas of life - education, upbringing system and human socialization. These changes led to the emergence of new global problems, which are now called universal. These include environmental problems, terrorism, the threat of nuclear war, and the demographic crisis. All these are not only social but also deep existential problems. Society is not only a collection of individuals. Society is the product of human interactions; It is human activity in various forms that unites them. It is clear that philosophy should be directly involved in solving problems in society. One of such global philosophical problems is the problem of human alienation. The problem of alienation is one of the most urgent problems of modern socio-philosophical thought. Alienation as a process covers the whole human life, manifests itself in the loss of control over the products of one's activity, in the contradictions between the nature of the human being and the nature of social relations. In our opinion, alienation should

be considered both as a social phenomenon arising from certain historical conditions and as an existential, anthropological phenomenon. We will try to reveal both alternatives of the alienation phenomenon and show concrete ways to eliminate them.

KEY WORDS: human, the modern era, alienation, world, existentialism.

Севиндж Гусейнова

АКТУАЛЬНОСТЬ ПРОБЛЕМЫ ОТЧУЖДЕНИЯ В СОВРЕМЕННЫЙ ПЕРИОД И ЕЕ ИЗУЧЕНИЕ В ФИЛОСОФИИ ЭКЗИСТЕНЦИАЛИЗМА

Резюме. В конце 20 века - начале 21 века глубокие изменения в мире коснулись всех сфер жизни - образования, системы воспитания и социализации человека. Эти изменения привели к возникновению новых глобальных проблем, которые теперь называют общечеловеческими. К ним относятся экологические проблемы, терроризм, угроза ядерной войны, демографический кризис. Все это не только социальные, но и глубокие экзистенциальные проблемы. Общество — это не только совокупность индивидуумов, общество — это продукт человеческих взаимодействий; Объединяет их именно человеческая деятельность в различных формах. Понятно, что философия должна быть непосредственно вовлечена в решение проблем в обществе. Одной из таких глобальных философских проблем является проблема человеческого отчужждения. Проблема отчужждения — одна из актуальнейших проблем современной социально-философской мысли. Отчуждение как процесс охватывает всю жизнь человека, проявляется в утрате контроля человека над продуктами своей деятельности, в противоречиях между природой человека и природой общественных отношений. На наш взгляд, отчуждение следует рассматривать и как социальное явление, возникающее в силу определенных исторических условий, и как явление экзистенциальное, антропологическое. Мы постараемся выявить обе альтернативы феномена отчужждения и показать конкретные пути их устранения.

КЛЮЧЕВЫЕ СЛОВА: человек, современная эпоха, отчуждение, мир, экзистенциализм.

İnsan mürəkkəb varlıq olub, bioloji, sosial, psixi və mənəvi aspektləri ehtiva edir. Bu cəhətlərlə yanaşı, insanın fəlsəfi baxımdan əhəmiyyət kəsb edən və fəlsəfi tədqiqatlar müstəvinişinə qaldırılması vacib olan digər tərəfləri də vardır. Məsələn, insan humanizmə yanaşı, zorakılıq, xeyirxahlıqla yanaşı, ziyankarlıq, gözəlliklə yanaşı, eybəcərlik, xoş əməllərlə yanaşı, ona fayda gətirməyən, ziyan verən cəhətləri də özündə birləşdirə bilər. İnsan dönyanın dərki asan və ya çətin görünən qanunauyğunluqlarını məharətlə açmağı bacaran böyük təfəkkür, zəka və dərrakəyə sahibdir. O, sosial həyatda böyük humanizm ideyaları nümayiş etdirməklə yanaşı, özgələşə, tərki-dünya da ola bilər. Bu problemin, sözsüz, mühüm idraki, dünyagörüşü və metodoloji baxımdan əhəmiyyəti vardır. Oxuculara təqdim etdiyimiz bu məqaladə özgələşmə probleminin fəlsəfi-metodoloji aspektlərini aydınlaşdırmaqla bərabər, ekzistensializm fəlsəfəsində onun yerini də araşdırmağa çalışmışıq.

Sivilizasiyanın inkişafı prosesində insan düşüncəsinin və varlığının inkişafında paradoxal situasiya nəzərə çarpmaqdadır. Belə ki, özünün çoxəsrlilik tarixi inkişafı gedişin-

də məlum olmuşdur ki, insanların intellektual ağıla və yüksək şüura malik olması hələ onun xoşbəxtliyinə dəlalət etmir. Hansısa narahatlıq, təlaş onun psixologiyasında özünə yer etmişdir. Dünyada baş verən xaotik proseslər, ziddiyətlər, münaqışlər insan mənəviyyatını sarsıdaraq ona arzuolunmaz ağırqliq gətirməkdədir. O, özünün yaratdığı oyunun qurbanına çevrilmişdir. Dünyanın hər yerində baş alıb gedən müharibələr insanın sülh haqqında düşüncələrinə, onun xeyirxah humanizminə ziddir. Planetimizin ayrı-ayrı regionlarında baş verən lokal müharibələr, millətlərarası qarşıdılmalar, terror hadisələrinə paralel olaraq qarşılaşdığımız ekoloji, enerji problemləri, resurs tükenmələri, bir çox ölkədə sosial və mənəvi çöküş, narkomaniya, intihar, ünsiyyətin pozulması, depressiya halları və s. dövrümüzün gərginliyindən, onun dağidıcı xarakterindən xəbər verir. Bütün bunlar, digər tərəfdən də mənəvi dəyərlərin itirilməsi qorxusu insan övladının gələcəyə inamını sarsıdır. İnsan sanki özü ilə dünya arasında uçurum görür, özünün mahiyyət və mövcudluğunu dünya ilə münasibətində tapa bilmir. Buradan irəli gələn qeyri-müəyyənlik, ümidsizlik, biganəlik onun bütün həyatını kabus kimi izləyir. O, yüksək maddi və mənəvi sərvətlər yaratmasına baxmayaraq, milyonlarla insanın maddi-mənəvi yoxsulluqda yaşamasının canlı şahidi olur. Özünü təbiətin fonunda güclü hesab edərək idrakını genişləndirir. Lakin nəticədə öz həyatı üçün təhlükə yaradır. Bütün bunlar insanı qorxudur. Fransız filosofu Rene Dekart bu barədə yazırırdı: “İti ağıla malik olmaq hələ çox azdır. Bundan istifadə etməyi bacarmaq lazımdır” [1, s.550].

XXI əsrə diqqət yetirmək kifayətdir ki, bəşəriyyətin hansı şəkildə inkişaf etdiyini görək. Təkamül anlayışı bu gün əvvəlki mənasından olduqca seçilir. Ona tərəqqi kimi baxsaq, görərik ki, nəticələri tərəqqiyə xidmət etmir. Bu gün insanların düşüncələri bir xətt üzrə inkişaf edir. Bu isə “inkişafa” tabe olaraq fərdiliyi unutmaq və kölə həyatını yaşamaqdır. Kütləvi informasiyaların hakim olması, məzmunsuz və lazımsız əyləncələr bəşəriyyətin sağlam düşüncəsinə kölgə salmaqdadır. “Mədəniyyət, elm və texnika insanda yaradıcı enerjini möhv edir, onu yeni mədəni sərvətlər yaratmaq arzusundan məhrum edir. Bunun nəticəsidir ki, müasir insan daha yeni mədəni sərvət yaratmaq eşqi ilə yaşamır, o, ancaq əşyalara sahib olmağa can atır” [2, s.513]. Təəssüfləndirici hal odur ki, elmiləşmə, rasionalaşma təbii olanı insanın əlindən alır, əvəzində isə ona süni bir dünya bəxş edir. Müasir dövr xas olan dağidılıq, acgözələk, hökmranlıq hərisliyi dünyaya sahibolma hissi texnoloji şürurun əsas mənbəyinə çevriləkdir. Bununla da yeni şəxsiyyət tipləri – sahib olmağa can atan “istehlakçı insan”, “bazar xarakterli” insan tipi və s. yaranır. Texnikanın insana verdiyi dəhşətli güc hissi müasir insanı dağidıcı varlığına çevirməkdir. Nəticədə müasir dövr üçün xarakterik olan “Manipulyativ intellekt” formallaşır. Təəssüflə qeyd olunmalıdır ki, təbiət qanunlarının sırlarını öyrənməyi idrakın əsas məqsədi hesab edən insan üçün pozitiv nəticələrin əldə olunması deyil, təbiət üzərində hökmranlıq daha vacib meyara çevrilmişdir. Freyd müharibənin labüdüyüni belə ifadə edirdi: “Müharibə təbii haldır, belə ki, təcavüzkar və ya dağidıcı instinct hər bir canlı vücudda mövcuddur. Şveyser izah edirdi ki, biz mədəniyyətin süqutu ilə xarakterizə olunan şəraitdə yaşayıraq [3, s.412].

Çağdaş insanın qarşısına çıxan problemlər içərisində ən ciddisi özgələşmə problemidir. Bu problem filosofları və fəlsəfəni narahat edən məsələlərdən biridir. Özüne yadlaşmış insan nə özü ola bilir, nə də başqa varlıqlarla nizamlı şəkildə yaşamağı bacarır. Belə ki, özgələşmiş insan özünü nə indi, nə də gələcəkdə tapa bilir. O, var olduğu halda, demək olar ki, yox kimidir, zamandan uzaqlaşmış, özünü zamana və zəmanəyə qarşı qoymuş insandır. Hər an qarşısındaki sədləri qırmağa, dağıtmaga hazırır, eyni zamanda kölə həyatı yaşayan şəxsdir. Müasir insanın

maraqları daha çox bazar maraqlarına uyğundur desək, yanılmarıq. O, özünü bazarın qaydalarına uyğun aparmaqla öz təfəkkürünü də bu qayda-qanuna tabe edir. Keyfiyyət deyil, kəmiyyət arxasında qırıq. Artıq mənəvi dəyərlər, həqiqət, müqəddəslik duyğusu öz yerini pula, şan-şöhrətə, gələcəyə sahib olmağa vermişdir. Gələcəyə sahib olmaq onu xülyalara aparır. Onun təfəkkürünü korlayır və daxili mən duyğusunu cılızlaşdırır. Çünkü “mən” bütövlüyü, şəxsiyyəti ifadə etse də, hazırda onun məna və ifadəsi fərdin özü qədər kiçilmişdir.

Bütün bu deyişlendirden bu nticaya gılırık ki, insan mövcudluğundaki disharmoniya ekzistensializm felsefesinden de yan kecmemişdir. İnsanın dünyadan özgrelşmesini tħħil eden ekzistensializm göstərirdi ki, ferd dünyaya “atılmışlığını” dərk etməklə özü ilə dünya arasında bir uçurum görür. O dərk edir ki, dünya ona yaddır. I və II Dünya müharibəleri bəşəriyyətin və insanlığın yaddaşında dərin iz qoymuşdur. Mövcud şərait ekzistensializmdə insan felsefəsi və onun problematikası üzərində ciddi düşünməyi tələb etdi. İkinci Dünya müharibəsinin sonlarına yaxın ekzistensializmin müddəaları, onların, demək olar ki, aksiomatik səslənməsi, universallığı ekzistensializmə xeyli populyarlıq gətirdi.

Ekzistensializm Birinci Dünya müharibəsindən sonra fərdin taleyinin necə olacağını düşünməklə belə bir kritik vəziyyətdən çıxış yolunu axtarır. Ekzistensializmi ən çox narahat edən məsələ insanın bir varlıq kimi mövcudluğu və dünyadakı yerinin nədən ibarət olması idi. Onlar haqlı olaraq hesab edirdilər ki, insanın bəşəriyyət tərəfindən əziyyətlərə düşçər olması insanlığın sabahını şübhə altına alacaq. Çünkü insanlığın sabahı ayrı-ayrı fərdlərin azad, xoşbəxt yaşamasından ibarətdir. Kəskin konfliktlər, elmi paradigmalar, əslində, insan təfəkkürünü daha çox obyektlər aləminə yönəldir. Ekzistensialistlər bildirdilər ki, cəmiyyətlə insanlar arasında münasibət yalan və ikiüzlülük üzərində qurulur. Ekzistensializm fəlsəfəsi ekzistensiyani, subyektivliyi obyektiv sferadan ayırdı. Onlar ictimai münasibət və əlaqələrdən ayrı olaraq konkret insanı təhlil edirdilər. İnsanın individuallığını, təkrarsızlığını sübut etməyə çalışan ekzistensializm onu sosial aləmdə deyil, ayrılıqda öyrənməyi tövsiyə edir. Ekzistensializmdə özgələşmənin səbəbi müasir texnika və elm, industrial cəmiyyətdə fərdin obyektivləşməsi prosesi, kütləvi mədəniyyət nəticəsində standartlaşma halları göstərilir. Ekzistensialistlərin fikrinca, insan ictimai fəaliyyət prosesində həm cəmiyyətdən, həm də özündən uzaqlaşır. İctimai institutların fərdə təsiri, sosiallıqdan irəli gələn təzyiqlər fərdin individuallığını yox etməyə çalışır. K. Yaspers yazır: "İnsan elmin predmeti ola bilməz. İnsanı elmi prinsiplərə tabe etsək, onda onun fərdi xüsusiyyətləri, mövcudluğunu məhv ediləcək" [4, s.31].

Başəriyyətdə baş verən mənfi hallar insanı gələcək haqqında bir daha düşünməyə vadar edir. İndi insan zamanın ona bəxş etdiyi acı nəticələri bir daha gözdən keçirməli, gələcəyini daha rasional şəkildə qurmalıdır. Şəxsiyyətin azad, xoşbəxt yaşaması üçün sivilizasiya indiyə kimi yaratdıqlarını və qurduğu qanunları kökündən dəyişməli, yalnız insanın sağlam şəkildə yaşamasını təmin edən qanunlar haqqında düşünməlidir. İnsan və sivilizasiya arasında mövcud olan ziddiyəti aradan qaldırmağı qarşılara məqsəd qoyan ekzistensialistlər bu yönədə yetərli materialllarla fəlsəfi sistemlərini zənginləşdirirlər. Onlar insanın özgələşmədən uzaq olan bir mühitdə yaşamasına can atırdılar. Ekzistensializm hesab edir ki, dünya absurd və yalandır. İnsan öz istəyindən asılı olmayaraq bu dünyaya atılmışdır. XX əsrin görkəmli ekzistensialist mütfəkkirlərindən olan Alber Kamyu hesab edirdi ki, dünya haqqında düşüncələr, qanuna uyğunluqlar illüziyadan başqa bir şey deyil. Onun həyatı obyektiv mənadan məhrumdur. Kamyu tarixi, cəmiyyəti və insanlar arasında münasibəti özgələşməyə aid edirdi.

Ekzistensialist filosoflar ciddi narahatlıqla özgələşməni doğuran səbəblərin məhvini tələb

edirdilər. Onlar sübut edirdilər ki, özgələşməni doğuran ictimai münasibətlər məhv edildikdə insanla insan, insanla dünya, təbiətə insan arasındaki ziddiyyətlər yoxa çıxaraq siyasi, hüquqi, əxlaqi, etik, estetik, mədəni münasibətlər sahəsində özgələşməni də aradan qaldıracaq. Müasir cəmiyyətin ümumi böhranı özgələşmə vəziyyətinin, onun törətdiyi ağır nəticələrin aradan qaldırılmasını, cəmiyyətin sağlam şəkildə yenidən qurulmasını bütün kəskinliyi ilə ortalığa qoyur. Ekzistensializmin təbirinçə, müasir kapitalizm cəmiyyətində insanın düşdüyü iztirablı vəziyyət, özgələşmənin məhvedici təsiri insanın öz təbiətindəki ziddiyyətlərlə yanaşı, elm, mədəniyyət, texnikanın müasir səviyyəsilə əlaqədardır. Ekzistensializm müasir kapitalizm cəmiyyətinin böhranını ümumbəşəri böhran kimi qələmə verir və özgələşmə problemini də bu böhran çərçivəsindən çıxış edərək izah etməyə çalışır. Müasir dövr cəmiyyətinin, mədəniyyətinin, əxlaqının hər tərəfində özgələşmənin insana qarşı çevrilidiyini sübut edən ekzistensializm müasir Qərbin maddi və mənəvi varlığını təhlükə altına allığına heç şübhə olmadığını təsdiqləyirlər. Onlar əsimizin əvvəlindən başlayaraq Avropa mədəniyyətinin qırub etdiyini, insanlığın sonuna çatdığını təşviş içərisində təsvir edirlər.

Ekzistensializm kütlə psixologiyasına xüsusi diqqət yetirməklə iddia edir ki, XX əsrдən cəmiyyətdə qeyri-adi hadisə baş verir. Bu, kütlələrin hakimliyə can atması faktıdır. Ekzistensialistlər kütləni irrasional məzmunsuz reallıq hesab edirlər.

Özgələşmə problemi Marksın fəlsəfi sistemində ekzistensializmdən əvvəl geniş tədqiq olunmuşdur. Marks Hegelin fəlsəfəsindən istifadə etməklə yeni bir fəlsəfə yaratmışdır. Marksın fəlsəfəsi rasional təfəkkürə əsaslanır. Sosializm quruculuğunda əldə edilmiş nailiyyətlər, inqilabi marksizm ideyalarının Qərbdə kütlələrin sürüruna nüfuz etməsi marksizm fəlsəfəsinə böyük maraq doğurmuş, onun cəmiyyət haqqında təliminin, sosial-mədəni konsepsiyalarının, tarixi inkişafın subyektinə dair baxışlarının təsirinin artmasını şərtləndirmişdir. Marks özgələşmə problemini təfərrüati ilə təhlil edərək iqtisadi baxımdan onun izahını vermiş, onu iqtisadiyyat və fəlsəfə ilə birləşdirməyə çalışmışdır. Mütəffəkkir özgələşmə məsələsində çox ciddi bir duruma diqqət yetirirdi. Kapitalizmin töhfəsi olan özgələşmə prosesi Marks'a ciddi bir durumun üstünü açmağa imkan verdi. Marks əmindik ki, xüsusi mülkiyyətin nəticəsi kimi meydana gələn özgələşmə özü ilə yeni ab-hava gətirdi. Fəhlə istehsal etdiyi materiallara yadlaşaraq onun olmayan və ona yad olan materialları mənimşəyə bilmir. Fəhlənin istehsal etdiyi, əmək sərf etdiyi material heç də onun deyil, kapitalistə məxsus olur. Nəticədə əmək ilə fəhlə arasında bir yadlaşma baş verir. Lakin ekzistensializm Marksın özgələşmə haqqında müddələrini inkar edirdi. O, özgələşməni əbədi kateqoriya hesab edir və onu yalnız kapitalist ölkələrinə xas olan hal kimi görmürdü. Bəzi alimlər Marksın dialektikası ilə razılışmir, onu antihumanist metod adlandırırlar. Marks "1844-cü ilin iqtisadi fəlsəfi əlyazmaları" əsərində özgələşmə probleminin fəlsəfə mənasını açıqlamışdı. O, özgələşmənin səbəblərini xüsusi mülkiyyətdə görür, özgələşməni kapitalist cəmiyyətinin xüsusi hali hesab edirdi. Onun fikrincə, kapitalizm cəmiyyətində özgələşmiş əməyin nəticəsi olan kapital nəhəng antibəşəri qüvvəyə çevrilərək insan üzərində hökm-ranlıq edir və onun nəzaratından çıxıb müstəqil qüvvə şəklində insana qarşı durur. Marks iddia edirdi ki, əməyin özgələşdirilməsi nəticəsində insanın fəaliyyəti özündən o qədər uzaqlaşır ki, ona nifrat etməyə başlayır. Marks göstərir ki, özgələşmə şəraitində pul insandan uzaqlaşmış antibəşəri mahiyyət kimi insana hökm edir. Özgələşmiş əmək insanla təbiətin harmoniyasını pozur. Marks əmindir ki, pul insanları, dünyani öz təbii halından çıxarıır. Əməyin özgələşdiyi bir cəmiyyətdə əmək artıq könüllülük deyil, məcburilik prinsipi əsasında baş verir. Marks əməliklə iqtisadi özgələşməni gerçek həyatın özgələşməsi hesab edirdi. Onun fikrincə, insanın ma-

hiyyəti və əmək ictimai xarakter daşıyır. Marks xüsusi mülkiyyəti məhv etməyi, kapitalist ictimai münasibətlərini kommunist ictimai münasibətləri ilə əvəz etməyi tələb edirdi. Sözsüz ki, ekzistensialistlər Marksın ideyaları ilə razılaşmurdular.

Ekzistensializm bəşər sivilizasiyasının tarix boyu yaratdığı mənəvi dəyərlərə yiye durmağa can atıldı. XIX əsrin sonu-XX əsrin əvvəllərində bəşəriyyətin məruz qaldığı dərin böhranlar, müharibələr nəticəsində əbədi görünən dəyərlərin saf-çürtük edilməsinə bağlı olaraq gerçəklilikdə eybəcərlik gözəlliyi üstələməyə başlamışdır.

Artıq dünya gözəlliyyin gerçəkləşməsinə inanmir. Ekzistensializm hesab edir ki, yalnız diqqəti əsas problemə - mövcudluğla yönəltməklə, hadisələrin kökündə dayanan ziddiyəti üzə çıxarmaqla insanın daxili aləminin strukturunu müəyyən etmək olar. Ekzistensialist filosoflar əmindirlər ki, insan azad şəkildə sosial aləmin həm yaradıcısı, həm də ictimai münasibətləri öz iradəsindən çıxış edərək müəyyən edə bilən varlıqdır. Ekzistensializm cəmiyyət və onun fərd qarşısında qoymuş tələbləri tamamilə kənarlaşdıraraq onu inkar edirdi.

Bələliklə, ekzistensializm elmi-texniki təraqqinin məqsəd və formalarını, fərdin bütün psixo-fizioloji və mənəvi ruhuna uyğun gəlməməsini fəlsəfi tədqiqatın predmeti etməyə çalışır. Yarandığı andan ekzistensializm fəlsəfəsini digərlərindən fərqləndirən cəhət onun fərdi insan mövcudluğunun dərin qatlarda duran cəhətlərin aşkarlanmasıdır. Müasir dövrün özü ilə gətirdiyi dərin böhranların, qeyri-müəyyənliliklərin ekzistensialistlər tərəfindən yenidən baxılması və intensiv şəkildə dramatikləşdirilməsi xüsusi önəm daşıyır. Ekzistensializmə görə, onların fəlsəfi proqramları fərdə özünü obyektiv mövcud olan sosial strukturlardan asılılıqdan kənarlaşdırmaq və daxili həyatı yaşamağa imkan verəcək.

ƏDƏBİYYAT

1. Р.Декарт. Избранные произведения. М.: 1950.
2. И.И.Антонович. Современная философская антропология. Минск: 1970.
3. Fərman İsmayılov. Seçilmiş əsərləri. 5 cilddə, I c. 2000.
4. A.H.Типсина. Философия религии К.Ясперса. Ленинград: 1982.